

*Üç gündən sonra məktəblərimizin qapıları yenidən uşaq və yeniyetmələrimizin üzünə açılacaq. Ertəsi gün isə ölkə ictimaiyyəti böyük bəstəkar və pedaqqoq, akademiyamızın təsisçilərindən biri olan akademik Üzeyir Hacıbəyovun (bilərək dən Hacıbəyli yazmışram, Üzeyir bəy tarixdə məhz Hacıbəyov kimi qalib) doğum gününü qeyd edəcək. Bu iki hadisənin cari ildə eyni vaxta təsadüf etməsində bir məna var, axı Üzeyir bəy hələ inqilabdan əvvəl Bibiheybətdəki "Səadət" məktəbində uşaqlara Azərbaycan və rus dillərindən, riyaziyyatdan, coğrafiyadan, tarixdən dərs demişdir. Ömrü ötdükcə ilk dostlarımıza tapdığımız, dünyaya göz açdığını, saf hissələr, ülvü duyğularla yaşadığımız məktəb illeri və ilk müəllimlərimiz yada düşdüyü kimi, Üzeyir bəyin əzəməti də daha aydın dərk olunur.*

*Təhsil almaq, savadla birlikdə geniş imkanlar əldə etmək, elmi dərəcəyə nail olmaq, yüksək sosial rütbəyə çatmaq hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur. Mütləq və pulsuz təhsil almaq hüququ Sovet dövlətinin də təməl daşlarından idi, lakin nə o zaman, nə də ki, indi bunlar heç də hər diplom sahibinin cəmiyyətə təsir edə biləcək şəxs olması demək deyildir. Nə çox anketlərdə, tərcüməyi-hallarda filan ildə, filan yerdə "ziyalı ailəsində anadan olmuşam" sözlərinə rast gəlmək olur. Məgər ziyalılıq ata-ananın əldə etdikləri diplomlarla ölçülür? Əlbəttə ki, yox! Ziyalı - dövrünə, yaşıdığı cəmiyyətə təsir edə biləcək şəxs deməkdir və Üzeyir Hacıbəyov buna ən parlaq misaldır. Bunu Üzeyir bəyə müvafiq qiymət vermiş o dövrün səlahiyyət sahibləri də bilirdilər.*

Dövrümüzün ən nüfuzlu alimlərindən olmuş Piter Drukerin fikrincə, müasir dünya artıq əmək, xammal və enerji tutumlu deyil, bilik tutumlu olmaqdadır. Biliyin mənbəyi isə insandır, hüdudsuz və olduqca mürekkeb, daim savadının zənginləşməsinə ehtiyac duyan bir varlıq. Yalnız inkişaf etdikcə onun "bağlı" gözləri açılır, o, dünyani dərk etməyə qadir olur. Ömrü boyu ruhunun məskunlaşlığı məkan olan bədəni müxtəlif qıdalar qəbul edərək enerji, o cümlədən, idrak enerjisinə hasil edir. Ruh kimi gözə görünməyən və fərdin davranışını müyyəyən edən vicdan da daxilimizdə gizlənir. Bunlar hər birimizə məxsus olan xüsusiyyətlərdir, amma insan toplusu olan cəmiyyətin ümumiləşdirilmiş vicdanı da var və onu adətən "millətin vicdanı" da adlandırırlar. Söhbət ziyalılardan, əqli əməkələ məşğul olan sosial təbəqədən gedir ki, alımlar, yaradıcı insanlar da bu təbəqənin tərkib hissəsidirlər.

XIX əsr rus publisisti Pyotr Boborikinin fikrincə, intelligensiya (ziyalılar) cəmiyyətin ağılli, düşüncəli, peşəkar səviyyədə çalışan, mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən şəxslərin daxil olduğu sosial təbəqəyə deyilir. SSRİ-də "intelligensiya" adlanan sosial təbəqə iki əsas ictimai təbəqə olan - fəhlə və kolxozçu-kəndli sinifləri arasında sıxılmış nazik qata aid olsa da, ziyalılar ciddi diqqətdə saxlanılırdı. Sov.İKP-in 1971-ci il Proqramına əsasən, hər bir əmək yaradıcı xarakter alması ilə ziyalıların xüsusi statusu tədricənitməli idi. Kommunist ideologiyasına söykənən dövlətdə ziyalının ictimaiyyətdə yeri bu idi. Bəs komunist ideologiyasından uzaqlaşan ölkəmizdə necə, ziyalılar əldə etdikləri yüksək mövqelərini qoruyub saxlaya bildilərmi, yoxsa bədənin qidası namənə həmin mövqə dəralmışdır, artıq baş verən proseslərə təsir göstərə bilmir? Sovet dövrü geridədir, bu gün zaman da fərqlidir, yanışmalar da. Kommunist ideologiyası leğv olunsa da, bəzən adama elə gəlir ki, onun üçün ictimai həyatda nəzərdə tutulan yer boş qalmaqdadır.

SSRİ dağıldıqdan sonra paytaxt Moskvada yerləşən və bütövlükdə ölkəni əhatə edən bir çox akademiyalar bağlandı, Azərbaycan Milli Elmlər Akademiyası isə təsir dairəsini genişləndirdi, o cümlədən mədəniyyətimizin görkəmli xadimlərini də öz sırasına qəbul etdi. Əslində bu yeni bir hadisə olmadı, axı Elmlər Akademiyamızın təsisçiləri arasında tariximizdə dərin izlər qoymuş Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə İbrahimov, Mikayıll Hüseynov, Sadıq Dadaşov kimi mədəniyyət xadimləri də var idilər.


Bu gün incəsənətimizin son iyirmi beş illik yoluna nəzər salsaq, etiraf etməliyik ki, vaxtılıq sənətkar qarşısında mütləq vəzifə kimi qoyulan formaca milli, məzmunca sosialist əsərlərin yaradılması artıq aradan götürülsə və yaradıcı mühit sərt ideoloji nəzarət altından çıxsa da, həmin müddətdə ər-

səyə gəlmiş əhəmiyyətli sənət əsərləri olduqca azdır. Halbuki ideoloji əsərtdən azad olunmuş sənət mühiti mütləq yeni istedadları meydana çıxarmalı idi. Belə bir vəziyyət ötən əsərin 60-cı illərində müşahidə olundu. O vaxt ideologiyanın zəifləməsi ziyalılarımıza yaradıcılıq azadlığını daddirdi, milli mədəniyyətimiz bu günə kimi fəxr etdiyimiz incilərlə zənginləşdi. Həmin dövr hər bir qiymətli əsərə, hər uğura imza atmış sənətkara dəyer verilirdi, maddi, ilk növbəde isə mənəvi cəhətdən, yüksək dövlət mükafatları və fəxri adlarla, orden və medallarla qiymətləndirilirdi.

inkişafına əsaslı təsir göstərmiş, illər keçəndən sonra ağlaşımaz qiymətlərə satılmışdır. Tarix onu da göstərir ki, ən görkəmli sənət əsərləri dövlət, yaxud kilsə sifarişi nəticəsində ərsəyə gelmişdir. Misal olaraq İntibah dövrünü, qədim Misir, Yunanistan, İran və sovet incəsənətini göstərmək olar. Heç uzağa getməyək, Səməd Vurğunun "Vaqif", Üzeyir bəyin "Koroğlu" əsərləri də dövrün sifarişləri nəticəsində yaranmışdır.

Müstəqilliyyin əldə olunması bizləri Qarabağ, iqtisadi böhran və bir sıra digər problemlərlə üzləşdirdi ki, onları aradan qaldırmaq cəhdlerimiz əldə et-

## Dövrün vicdanı



*Akademik Üzeyir Hacıbəyov şagirdləri ilə birgə. "Nəşri-maarif" cəmiyyətinin Bibiheybətdəki məktəbi. 1911-ci il.*

Bəs bu gün ciddi sənətlə məşğul olanlar nece, lazımlıqca qiymətləndirilirlərmi, yoxsa ictimai fikir müstəsnə olaraq şou biznesə yönəldilib? Artıq hamı bilir ki, şou aləminin "sənətkarlarının" neçə cüt ayaqqabısı var, onlar neçə dəfə plastik əməliyyat keçirib, neçə dəfə evlənib, neçə dəfə boşanıblar. Internet və bəzi televiziya kanalları vaxtaşırı bizi hətta onların "toy qiymətlərlə" də tanış edir və bu preyskurator bir dəha cəmiyyətimizin eksər hissəsinin mədəni səviyyəsinin nə dərəcədə enmiş olduğunu təsdiqləyir. Amma nə etmək olar, necə deyərlər, musiqini haqqı ödəyən sifaris edir. Şübəsiz ki, ciddi sənət hə dövrde kütlənin qisməti olmayıb, lakin mədəni səviyyənin belə süretlə enməsi narahatçılıq doğurmaya bilməz və bunun məsuliyyəti, ilk növbədə, kütəvi informasiya vasitələri, mədəniyyət və təhsilə cavabdeh olanlarla yanaşı ziyalıların üzərinə düşür ki, onların təsirli sözü eşidilməyə bilməz.

Sənətkar məisət problemlərindən azad olub, özünü tam yaradıcılığa həsr etməlidir və onun yaradıcılıq axtarışlarının nəticələrinin qəbul olunub-olunmamağı şərt deyil. Tarixdə çox misallara rast gəlmək olar ki, sənətkarın sağlığında müasirləri tərəfindən başa düşülməyən əsərləri incəsənətin-

diyimiz bir çox mövqelərin itirilməsinə getirdi və yaradıcılıq mühitindəki boşluq da bu sıradadır. Hərc-mərclik illərində bir qisim mədəniyyət müəssisələrinin profili dəyişdirildi, dövlət sifarişləri ləğv olunduğundan görkəmli sənət adamlarımız qazanc əldə etmək üçün xaricə üz tutdu, illərlə formalasmış yaradıcı mühit, milli sənət məktəbləri dağıdıldı. İtirdiklərimizin siyahısını davam etmək də olar və təəssüf ki, bunnar əksər ziyalılarımızın susması fonda baş verdi. Ziyanın susması isə yalnız onun şəxsi mövqeyinin ifadəsi deyil. Axı xalq əsrlərlə topladığı potensialı, xalqın adından danışmağı məhz ziyalıya etibar etmişdir. Ziyanın siması - onun doğru sözü demək hüququndadır. Bu söz hər zaman cəmiyyətin önündə getməli, siyasi meylərdən uzaq olmalıdır ki, hamı tərəfin də eşidilsin.

"Mən azadam! Kim olduğundan asılı olmayaraq sən də bir parça çörək üçün ötəri adamlara qul olma" deyən dahi Füzuli, Boborikinin ziyalı təbəqəsinə qoyduğu qiymətdən çox-çox əvvəl ziyalılığın siması oldu, böyük bir dövrün vicdanına çevrildi. Eyni sözləri Üzeyir Hacıbəyova və onun yaşayış-yaratdığı XX əsrə də şamil edə bilərik.

*Zülfüqar İslamoğlu*